

“AzerGold” QSC-nin 2020-ci il üzrə maliyyə nəticələri

“AzerGold” QSC-in 2020-ci il üzrə maliyyə hesabatlarına kənar auditor olaraq “PwC Azerbaijan” MMC rəy vermişdir. Auditorun Cəmiyyətin maliyyə hesabatı barədə rəyi müsbətdir. Ölkəmiz üçün, xüsusən də regionların sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən sahədə - dağ-mədən sahəsində fəaliyyət göstərən “AzerGold” QSC-in fəaliyyətində bir sıra aspektlər üzrə müsbət tendensiyalar müşaiyət edilir.

Cəmiyyətin satış gəlirləri 27.9% artıb.

2019 – cu ildə “AzerGold” QSC-nin satışları 86 168 368 ABŞ dolları olduğu halda, 2020 – ci il üçün bu rəqəm 24 035 487 ABŞ dolları (və ya 27.9%) artaraq 110 203 855 ABŞ dolları təşkil edib.

Satış gəlirlərinin artmasının əsas səbəbi 2019-cu ilə nisbətə 2020-ci ildə həm qiymətlilərin (qızıl və gümüş) satış həcmələrinin daha artıq olması, həm də ki, dünya bazarlarında qiymətlilərin ortalama satış qiymətlərinin daha yüksək olmasıdır.

Cəmiyyətin Ümumi mənfəəti, Ümumi mənfəət marjası, Xalis mənfəəti və EBITDA artıb.

Ümumi mənfəətin, ümumi mənfəət marjasının, xalis mənfəətin və EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artmasının əsas səbəbləri hasilatın və bunun sayəsində satış həcmünün artması, orta qiymətin yüksək olması və maya dəyərinin keçən ilkinə nisbətə 34.1% daha aşağı olmasıdır.

Cəmiyyətin ümumi mənfəəti 2019 – cu ildəki 30 461 254 ABŞ dolları ilə müqayisədə 43 043 565 ABŞ dolları (və ya 141.3%) artaraq 2020 – ci ildə 73 504 817 ABŞ dollarınadək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2019 – cu ildə 35% idisə, 2020 – ci ildə bu göstərici 66.7% təşkil edib.

Cəmiyyətin xalis mənfəəti isə 2019 – cu ildəki 12 446 164 ABŞ dolları ilə müqayisədə 35 763 615 ABŞ dolları (və ya 287.3%) artaraq 2020 – ci ildə 48 209 778 ABŞ dollarınadək yüksəlib. Cəmiyyət 2019 – cu ili 43 876 416 ABŞ dolları EBITDA ilə başa vurmuşdusa, 2020 – ci ildə bu göstərici 57.6% artaraq 69 149 496 ABŞ dolları olub.

Cəmiyyətin pul vəsaitləri artıb.

Cəmiyyətin pul vəsaitləri və onların ekvivalentləri 2019 – cu ildəki 17 137 209 ABŞ dolları ilə müqayisədə 14 961 997 ABŞ dolları (və ya 87.3%) artaraq 2020 – ci ildə 32 099 206 ABŞ dollarınadək yüksəlib.

Cəmiyyətin kapitalı artıb.

Cəmiyyətin ümumi kapitalı 2019 – cu ildə 27 571 988 ABŞ dolları təşkil etdiyi halda, 2020-ci ildə bu göstərici 70 562 720 ABŞ dolları (və ya 255.9%) artaraq 98 134 707 ABŞ dolları təşkil edib.

Ümumi kapitalın artması cari ilin xalis mənfəəti (48 209 778 ABŞ dolları) hesabına, habelə dövlət tərəfindən 22,352,941 ABŞ dolları (38 milyon manat həcmində) nizamnamə kapitalının artırılmasına əsaslanır. 2020-ci ilin sonuna Cəmiyyətin səhm kapitalı 29,531,894 ABŞ dolları olmuşdur (2019-cu ildə 7,178,953 ABŞ dolları).

Aktivlərdən səmərəli istifadə edilib.

Aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets), dövr üzrə xalis mənfəətin cəmi aktivlərə olan nisbəti ilə hesablanır. Bu indikator şirkətin ümumi aktivlərinə nisbətən nə qədər qazanlı olduğunu göstəricisidir. Bu nisbət nə qədər yüksək olarsa, deməli aktivlər bir o qədər daha səmərəli şəkildə idarə olunur və müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edir. Aktivlərin gəlirlilik indikatoru 2020-ci ildə artaraq 34.5% olmuşdur (2019-cu ildə 11%).

Borc/Kapital nisbəti əhəmiyyətli dərəcədə azalıb.

Diqqəti cəlb edən müsbət məqamlardan biri də, Cəmiyyətin borc / kapital nisbətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Mənfəətin əldə edilməsi və nağd vəsaitlərin daxil olması ilə bu göstərici 2019 – cu ildə 2.63, 2020 – ci ildə isə 0.21 səviyyəsinə qədər enib. Eyni zamanda qeyd edilməlidir ki, 2020 – ci ildə Cəmiyyətin qazandığı mənfəətlə yanaşı, Nizamnamə kapitalının 22,352,941 ABŞ dolları artırılması, habelə pul siyasətinin səmərəli idarə olunması nəticəsində kredit öhdəliklərinin zamanında qarşılınması, borc / kapital nisbətinin azalmasını şərtləndirib. Cəmiyyətin nağd vəsaitlərini də nəzərə alaraq hesablamalar aparıldıqda isə, nisbət 0.2 səviyyəsinə qədər enir.

Faizlər üzrə ödəniş təminatı əmsalı artıb.

Bu indikator biznesin mövcud faiz borcunu ödəmə qabiliyyətinin göstəricisi olub, faiz və vergilər çıxılmadan əvvəlki mənfəətin (EBIT) dövr üçün hesablanmış faiz xərclərinə olan nisbəti ilə hesablanır.

Cəmiyyətin faizlər üzrə ödəniş təminatı əmsalı 2019 – cu ildə 5.01 idisə, 2020 – ci ildə daha da artaraq 29.7 olub. Bu komponenti şərtləndirən əsas səbəblər - kredit öhdəliklərinin azalması ilə faiz öhdəliklərinin enməsi, habelə likvidlik pozisiyasının stabil qalmasıdır.

İNDİKATORLAR	2019	2020	FƏRQ USD	19/20 %
Satışdan gəlirlər	86,168,368	110,203,855	24,035,487	▲ 27.9%
Ümumi mənfəət	30,461,254	73,504,817	43,043,563	▲ 141.3%
EBİTDA	43,876,416	69,149,496	25,273,080	▲ 57.6%
Xalis mənfəət	12,446,164	48,209,778	35,763,614	▲ 287.3%
Cəmi Kapital	27,571,988	98,134,707	70,562,719	▲ 255.9%



Müstəqil Auditorun Hesabatı

“AzerGold” QSC-nin Səhmdarlarına və Müşahidə Şurasına:

Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “AzerGold” QSC-nin (“Cəmiyyət”) 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Cəmiyyətin maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasəti və digər izahedici məlumatlar da daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBEŞS Məcəlləsi) uyğun olaraq, Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz MBEŞS Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

Audit yanaşmamız

İcmal

Əhəmiyyətlilik	• Cəmiyyət üçün ümumi əhəmiyyətlilik dərəcəsi: 2.9 milyon ABŞ dolları – bu, vergidən əvvəlki mənfəətin 5%-ni əks etdirir
Əsas audit məsələləri	• Kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin dəyersizləşməsi

Audit metodologiyamızın bir hissəsi kimi, biz əhəmiyyətlilik dərəcəsinə müəyyən etdik və maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riskini qiymətləndirdik. Xüsusilə, biz rəhbərliyin (məsələn, ehtimalların irəli sürülməsi və qeyri-müəyyən xarakterli gələcək hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot təxminləri) subyektiv mülahizələr tətbiq etdiyi sahələri təhlil etdik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz, həmçinin rəhbərlik tərəfindən daxili nəzarət sistemində sui-istifadə riskini nəzərdən keçirdik, eləcə də, digər məsələlərlə yanaşı, fırıldaqçılıq hallarına görə əhəmiyyətli təhriflərə səbəb olan qeyri-obyektivlik əlamətlərinin olub-olmadığını təhlil etdik.



Biz audit prosedurlarının həcmini bütövlükdə maliyyə hesabatlarına dair rəy bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Cəmiyyətin strukturunu, uçot proseslərini və nəzarət vasitələrini, habelə Cəmiyyətin fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etdik.

Əhəmiyyətlilik

Audit prosedurlarının həcmi əhəmiyyətlilik dərəcəsindən asılıdır. Audit, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək üçün nəzərdə tutulur. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mühakiməmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlilik dərəcəsini, həmçinin aşağıdakı cədvəldə göstəriləyi kimi, bütövlükdə maliyyə hesabatları üzrə Cəmiyyət üçün ümumi əhəmiyyətliliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayəsində biz auditin həcmini, habelə audit prosedurlarının məzmununu, müddətini və həcmini müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükdə maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

Cəmiyyətin maliyyə hesabatları üçün ümumi əhəmiyyətlilik dərəcəsi

2.9 milyon ABŞ dolları

Əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi

Cəmiyyətin vergidən əvvəlki mənfəətinin 5%-i

Əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilən baza göstəricisinin əsaslandırılması

Biz baza göstərici kimi "vergidən əvvəlki mənfəəti" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, illər ərzində gəlir artımı tarixçəsinə malik olan kommərsiya təşkilatı üçün ümumi qəbul edilmiş baza göstəricisidir.

Biz bu sektorda fəaliyyət göstərən təşkilatlara tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədlərinə uyğun olaraq 5%-lik əmsal seçmişik.

Əsas audit məsələləri

Əsas audit məsələləri peşəkar mülahizəmizə əsasən cari dövr üzrə maliyyə hesabatlarının auditində ən çox əhəmiyyət kəsb etmiş məsələlərdir. Bu məsələlər bütövlükdə maliyyə hesabatlarının auditində kontekstində və hazırkı maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılması zamanı nəzərə alınmış və biz bu məsələlərə dair ayrı rəy bildirmirik.



Əsas audit məsələsi

Kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Bax: Qeyd 4 "Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr", Qeyd 10 "Kəşfiyyat və qiymətləndirmə aktivləri" və Qeyd 11 "Qeyri-maddi aktivlər".

Qeyd 10-da göstəriləyi kimi, Cəmiyyət on bir pul vəsaitləri yaradan vahid ("CGU") müəyyən edir: Çovdar Sulfid (CGU 1); Filizçay (CGU 2); Mazımçay (CGU 3); Göydağ (CGU 4); Ağyoxuş (CGU 5); Tülallar (CGU 6); Mərəh (CGU 7); Qaradağ (CGU 8); Xarxar (CGU 9); Narçala (CGU 10); Daşkəsən Dəmir (CGU 11).

Hər bir CGU-nun bərpa edilə bilən dəyəri aktivin satış xərcləri çıxılmaqla ədalətli dəyəri və onun istifadə dəyəri arasında daha böyük olan dəyərin hesablanması yolu ilə müəyyən edilir. Bu hesablamalar zamanı mədən sahəsində beynəlxalq məsləhətçilər tərəfindən həyata keçirilən və hər bir mədən sahəsi üçün mədənin xidmət müddətini əhatə edən geoloji tədqiqatlar və rəhbərlik tərəfindən təsdiqlənmiş illik maliyyə büdcələrinə əsaslanan pul vəsaitlərinin hərəkəti üzrə proqnozlardan istifadə edilir.

Bu CGU-lar ilkin texniki-iqtisadi əsaslandırma mərhələsindədir və bazarda metalın qiymətlərindəki gözlənilən azalma həmin CGU-lar üzrə aktivlərin dəyərsizləşmə təhlilinə səbəb olmuşdur. 31 dekabr 2020-ci il tarixinə Cəmiyyət tərəfindən kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə aparılmış dəyərsizləşmə təhlili nəticəsində CGU 3 (Mazımçay); CGU 8 (Qaradağ); CGU 9 (Xarxar) və CGU 10 (Narçala) üçün 6,3 milyon ABŞ dolları məbləğində əlavə dəyərsizləşmə xərci müəyyən edilmişdir. Bundan əlavə, CGU 2 (Filizçay) üçün 11,1 milyon ABŞ dolları məbləğində qeyri-maddi aktivlərin dəyərsizləşməsi zərəri tanınmışdır.

31 dekabr 2020-ci il tarixinə Cəmiyyət tərəfindən aparılmış dəyərsizləşmə təhlili nəticəsində CGU 1 (Çovdar Sulfid) üçün 12,9 milyon ABŞ dolları məbləğində dəyərsizləşmə xərcinin bərpası tanınmışdır.

31 dekabr 2020-ci il tarixinə kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə yığılmış dəyərsizləşmə 7,6 milyon ABŞ dolları təşkil edir. Kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə xərcinin mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabata xalis təsiri 4,5 milyon ABŞ dolları məbləğində zərərdir.

Audit riskinin səviyyəsini, kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin maliyyə hesabatları üçün əhəmiyyətini, dəyərsizləşmənin müəyyən edilməsində daha yüksək mülahizə tələb edən və ya mürəkkəb olan sahələri, eləcə də gələcək kəşfiyyat nəticələrinin qeyri-müəyyənliyini, fərziyyələrin həssaslığını, habelə diskont dərəcələrini və artım templerini nəzərə alaraq, biz kəşfiyyat və qiymətləndirmə aktivləri və qeyri-maddi aktivlərin dəyərsizləşməsini əsas audit məsələsi hesab edirik.

Əsas audit məsələsi ilə bağlı həyata keçirilmiş audit prosedurları

Biz kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə bərpa edilə bilən dəyərin rəhbərlik tərəfindən müəyyən edilməsi prosesinə dair məlumat əldə etdik. Biz aktivlərin bərpa edilə bilən dəyərini hesablamaq üçün istifadə edilən hər bir CGU üçün rəhbərliyin istifadə etdiyi pul vəsaitlərinin hərəkəti modelini əldə etdik. Biz modelləri nəzərdən keçirdikdən sonra, onların riyazi cəhətdən düzgünlüyünə əmin olduq. Biz modellərdəki əsas məlumatlar ilə mədən sahəsində beynəlxalq məsləhətçilər tərəfindən aparılmış tədqiqatları müqayisə etdik və hər hansı fərq aşkar etmədik. PwC-nin Qiymətləndirmə mütəxəssisləri dəyərsizləşmə modellərinin nəzərdən keçirilməsi, diskont dərəcəsinin hesablanması üçün uyğunluğunun qiymətləndirilməsi, qızılın qiymətinin və xarici mənbələrdən istifadə edərək digər makroiqtisadi fərziyyələrin yoxlanılmasına cəlb edilmişdir. Biz hesablanma zamanı istifadə edilən əsas fərziyyələri rəhbərliklə müzakirə etdik və ehtiyac olduqda, bu məlumatı kənar və ya daxili mənbələr ilə yoxladıq.

Audit prosedurlarımızın bir hissəsi olaraq biz cari ilin faktiki nəticələrini yoxladıq və proqnozlarda istifadə edilən ehtimalların əsaslı olduğunu təhlil etmək üçün onları əvvəlki ilin proqnozundakı rəqəmlərlə müqayisə etdik. Biz, həmçinin rəhbərliyin uzunmüddətli əmtəə qiymətləri ilə bağlı əsas ehtimallarını təhlil tarixində spot qiymətlərlə və xarici mənbədən (Consensus Economics) əldə olunan məlumatlarla müqayisə etməklə yoxladıq. Dəyərsizləşmə modellərində istifadə olunan bazar məlumatları uyğun idi.

Bundan əlavə, biz diskont dərəcəsinə yenidən hesabladıq. Cəmiyyətin rəhbərliyi tərəfindən hesablanmış diskont dərəcəsinin düzgün və əsaslı olmasını qiymətləndirməyə kömək etmək üçün qiymətləndirmə üzrə daxili mütəxəssislərimiz cəlb edilmişdir.

Eyni zamanda biz, aparılmış dəyərsizləşmə təhlili ilə bağlı təqdimat və açıqlamaların tamlığını və uyğunluğunu qiymətləndirdik.



Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edirik və qiymətləndiririk, həmin risklərə qarşı audit prosedurlarını hazırlayırıq və həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.



Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

Biz, həmçinin korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə müstəqillik ilə bağlı müvafiq etik normalara riayət etdiyimiz barədə bəyanat verir və müstəqilliyimizə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün münasibətlər və digər məsələlər, habelə zəruri hallarda təhdidlərin aradan qaldırılması üçün görülən tədbirlər, o cümlədən ehtiyat tədbirləri barədə məlumat veririk.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlər arasında biz cari dövrün maliyyə hesabatlarının auditi üçün ən əhəmiyyətli və bu səbəbdən də əsas audit məsələlərini müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi və ya çox nadir hallarda, məsələ haqqında rəyimizdə açıqlamanın verilməsinin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyi hallar istisna olmaqla, bu məsələni rəyimizdə təsvir edirik.

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabatına görə məsul partnyor Fəxri Mustafayevdir.

PricewaterhouseCoopers Audit Azərbaycan LLC

Bakı, Azərbaycan Respublikası

20 avqust 2021-ci il

“AzerGold” QSC
Maliyyə vəziyyəti haqqında hesabat

Min ABŞ dolları ilə		31 dekabr 2020	31 dekabr 2019
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Tikili və avadanlıqlar	9	21,210	20,056
İstifadə hüquqlu aktivlər	12	1,654	1,701
Kəşfiyyat və qiymətləndirmə aktivləri	10	22,156	11,974
Qeyri-maddi aktivlər	11	44,856	45,484
Uzunmüddətli avans ödənişləri	14	2,887	26
Deferred tax assets	25	943	2,112
Cəmi uzunmüddətli aktivlər		93,706	81,353
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	18	32,099	17,137
Verilmiş avanslar	14	6,233	1,305
Ticarət və digər debitor borclar		-	10
Mal-material ehtiyatları	13	6,230	7,799
Sair qısamüddətli aktivlər	17	1,610	2,585
Cəmi qısamüddətli aktivlər		46,172	28,836
CƏMİ AKTİVLƏR		139,878	110,189
KAPİTAL			
Nizamnamə kapitalı	19	21,765	7,179
Əlavə kapital qoyuluşu	19	7,767	-
Bölüşdürülməmiş mənfəət		68,603	20,393
CƏMİ KAPİTAL		98,135	27,572
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	20	20,429	36,989
İcarə öhdəlikləri	12	1,197	1,326
Ətraf mühitin bərpası üzrə öhdəlik	16	6,469	5,350
Cəmi uzunmüddətli öhdəliklər		28,095	43,665
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditör borclar	15	7,889	2,655
Cari mənfəət vergisi öhdəliyi	17	4,752	-
İcarə öhdəlikləri	12	579	408
Borc vəsaitləri	20	-	35,557
Sair qısamüddətli öhdəliklər	17	428	332
Cəmi qısamüddətli öhdəliklər		13,648	38,952
CƏMİ ÖHDƏLİKLƏR		41,743	82,617
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		139,878	110,189

19 avqust 2021-ci il tarixində təsdiqlənmiş və imzalanmışdır.

Oqtay Məmmədov
İdarə Heyətinin sədrinin v.m.i.e



Zaur İsmayılov
Maliyyə şöbəsinin müdirinin v.m.i.e.

“AzerGold” QSC
Mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2020	2019
Müştərilərlə müqavilələr üzrə gəlir	21	110,204	86,168
Satışların maya dəyəri	22	(36,699)	(55,707)
Ümumi mənfəət		73,505	30,461
Ümumi və inzibati xərclər	23	(8,747)	(4,899)
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	10	(6,308)	(1,347)
Qeyri-maddi aktivlər üzrə dəyərsizləşmə gəliri/(zərəri)		1,829	(4,348)
Sair əməliyyat xərcləri		(20)	(665)
Sair xərclər		(1,136)	(897)
Sair gəlirlər		700	553
Əməliyyat mənfəəti		59,823	18,858
Maliyyə xərcləri	24	(2,017)	(3,766)
Vergidən əvvəlki mənfəət		57,806	15,092
Mənfəət vergisi xərci	25	(9,596)	(2,646)
İL ÜZRƏ MƏNFƏƏT		48,210	12,446
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		48,210	12,446

“AzerGold” QSC
Kapitalda dəyişikliklər haqqında hesabat

	Qeyd	Nizamnamə kapitalı	Əlavə kapital qoyuluşu	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<i>Min ABŞ dolları ilə</i>					
1 yanvar 2019-cu il tarixinə qalıq		1,297	-	7,947	9,244
2019-cu il üzrə cəmi məcmu gəlir		-	-	12,446	12,446
Nizamnamə kapitalına əlavə		5,882	-	-	5,882
31 dekabr 2019-cu il tarixinə qalıq		7,179	-	20,393	27,572
Nizamnamə kapitalına əlavə	19	14,586	-	-	14,586
Əlavə kapital qoyuluşunda artım	19	-	7,767	-	7,767
2020-ci il üzrə cəmi məcmu gəlir		-	-	48,210	48,210
31 dekabr 2020-ci il tarixinə qalıq		21,765	7,767	68,603	98,135

“AzerGold” QSC
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

<i>Min ABŞ dolları ilə</i>	Qeyd	2020	2019
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət		57,806	15,092
Düzəlişlər:			
Faiz xərci	24	1,762	3,766
Tikili və avadanlıqların amortizasiyası və tükənməsi	9	6,177	13,799
İstifadə hüquqlu aktivlərin amortizasiyası	12	579	426
Qeyri-maddi aktivlərin amortizasiyası və tükənməsi	11	2,571	11,982
Kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi	10	6,308	1,347
Qeyri-maddi aktivlərin dəyərsizləşməsi	11	11,117	4,348
Əvvəlki illərdə dəyərsizləşmiş kəşfiyyat hüquqlarının qaytarılması	11	(12,946)	-
Ətraf mühitin bərpası öhdəliyi üzrə diskontun amortizasiyası	16	255	226
Xalis məzənnə gəliri		19	-
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		73,648	50,986
Ticarət və digər debitor borclarda azalma		10	2
Sair qısamüddətli aktivlərdə artım	17	(5,622)	(3,234)
Mal-material ehtiyatlarında azalma	13	1,569	5,539
Cari avans ödənişlərində artım	14	(4,928)	(781)
Ticarət və digər kreditör borclarda artım	15	5,379	89
Sair qısamüddətli öhdəliklərdə artım	17	4,849	104
Dövriyyə kapitalında dəyişikliklər		74,905	52,705
Ödənilmiş mənfəət vergisi		(1,176)	-
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		73,729	52,705
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Tikili və avadanlıqlar və mədənlərin işlənilməsi üzrə məsrəflər	9	(9,473)	(13,909)
Kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə investisiyalar	10	(16,490)	(7,117)
Sair qeyri-maddi aktivlər üzrə investisiyalar	11	(114)	(89)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(26,077)	(21,115)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Səhm emissiyası üzrə daxilolmalar	19	14,586	5,882
Əlavə kapital qoyuluşu üzrə daxilolmalar	19	7,767	-
Kreditlər və borc vəsaitləri üzrə daxilolmalar	20	26,360	-
İcarə öhdəliklərinin ödənilməsi	12	(579)	(478)
Kreditlər və borc vəsaitlərinin ödənilməsi	20	(78,420)	(21,081)
Ödənilmiş faizlər		(2,382)	(3,482)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(32,668)	(19,159)
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(22)	(2)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	18	17,137	4,708
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	18	32,099	17,137